

**Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.**

**İlham ƏLİYEV**



# ƏSGƏR

**№ 04 (545)**

**28 fevral  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

**Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti**

## **Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib**

**Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərə-kətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünyaya ictimaiyyətin diqqətinə çatdırmaqdır.

On sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduğu ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotosəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlardan və transparentlərdən ibarət yürüşü davam etdiriblər. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eynanlarında "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Xocalıyı unutmayın!", "Rədd olsun erməni faşizmi!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəzasız qalmayacaqlar!", "Xocalı soyqırımı - 27 il", "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. şüarlar nümayiş etdirilib.



Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tərciçəklər düzülüb.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə ekil qoyub, faciə qurban-

larının xatirəsini ehtiramla yad edib.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Qayıt Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tərciçəklər qoyublar.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlə-

rin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilməmiş Xocalı sakinləri də abidənin önünə güllər düzülüb.

Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edib.

Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb və söh-

bət edib.

Heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekani Aleksandr Şatilov daxilid.

Sonra Prezident İlham Əliyev Rusiya-nın "Rossiya-24" kanalına müsahibə verib.

**Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüşü dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlerin cəzasız qalması, münafiqin nizamına salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədirdir.**

## **BƏŞƏRİYYƏTİN ƏN DƏHŞƏTLİ FACİƏSİ...**

**"Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin etdiyi cinayətlər nəticəsində və hətta deyə bilərəm, xayanatlar nəticəsində olubdur. Ona görə də biz bu soyqırımı pisləmək, ermənilərin bu vəhşiliyini dünyaya göstərmək, yaymaq, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzün-özümüzə etdiyimiz cinayəti, xayanəti də aşkar etməliyik".**

**Milli Lider Heydər Əliyev**

Xocalı 1991-ci ilin oktyabrından blokada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparılan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

1992-ci il fevralın ikinci yarısından Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmış və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya üç istiqamətdən hücum aparıldığından, əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiyləmiş, Naxçıvanı kəndi yaxınlığında əhalinin qarşısını erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbaranə tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanıq düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yərə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik

cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyit götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yanılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır.

**Xocalı soyqırımının qanlı statistikası belədir:**

Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən, 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər (76-sı uşaq) ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaladan işğəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanların yalnız etnik mənsubiyyətlə-



rinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işğəncələrə məruz qalıb və şikəst ediləblər.

### **SOYQIRIMA DAİR DÜNYA MƏTBUATINDAN ÇIXARIŞLAR**

**Krua "Eveneman" jurnalı** (Paris), 27 fevral 1992-ci il. "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər".

**"Sandy Tayms" qəzeti** (London), 1 mart 1992-ci il. "Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər".

**"Faynensli Tayms" qəzeti** (London), 9 mart 1992-ci il. "Ermənilər Ağdamı tərəf gədən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar".

**"Tayms" qəzeti** (London), 4 mart 1992-ci il. "Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır".

**"İzvestiya" qəzeti** (Moskva), 4 mart 1992-ci il. "Videokamera qulaqları kəsilmiş uşaqları gös-

tərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür".

**"Faynensli Tayms" qəzeti** (London), 14 mart 1992-ci il. "General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır".

**"Le Mond" qəzeti** (Paris), 14 mart 1992-ci il. "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır".

**"İzvestiya" qəzeti** (Moskva), 13 mart 1992-ci il. "Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".

**Qeyd edək ki, hər il fevralın 26-da saat 17:00-da respublikamızda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.**

**Allah rəhmət ələsin!**

## **Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib**



**Fevral ayının 22-də Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.**

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Əlamdar Şahverdiyev Xocalı soyqırımı ilə əlaqədar çıxış edib.

O, çıxışında XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun baş vermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı

qanlı hərbi cinayətlər barədə ətraflı məlumat verib, ötən əsrdən etibarən erməni daşnakları tərəfindən soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Erməni işğalçıların Azərbaycan xalqına qarşı törətdikləri silsilə soyqırım aktlarının, onların məkrli siyasətinin bütün dünyanın gözü qarşısında baş vermasına baxmayaraq, bu tarixi faciəyə dünya birliyinin hələ də lazımı siyasi qiymət vermədiyini təəssüf hissi ilə qeyd edib.

Qeyd olundu ki, Milli Lider Heydər Əliyevin hakimiyyətə qayıdıqdan sonra Xocalı soyqırımının əsl mahiyyəti açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu faciəyə hüquqi-siyasi qiymət verib. Tarixdə misli görünməmiş məlum hadisələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb, neçə illər keçməsinə baxmayaraq, Xocalı soyqırımı dərin hüzn və ehtiramla yad edilir.

Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıtılması istiqamətində atılan addımları mərasim iştirakçılarının diqqətinə çatdıran Ə.Şahverdiyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox mötəbər beynəlxalq təşkilatın və global forumların kursusundan Xocalı həqiqətlərini bütün dünyaya bəyan edib. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülmüş işlərin nəticəsi olaraq, artıq bir çox ölkə Xocalı soyqırımını tanıyır.

Ə.Şahverdiyev erməni qəsbkarları tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklər, xalqımızın başına gətirilmiş amansızlıqlar barədə məlumatların dünyaya yayılmasına köməklik göstərməyin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd edib.



## Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş əsgərlər hərbi andı qəbul ediblər

Fevralın 16-da Daxili Qoşunların 25031 sayılı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin andıqəmə mərasimi keçirilib.

Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qəragah rəisi general-mayor Tofiq Hüseynov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Tədbir Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədəqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladı.

Gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı-



nın hərbi andıqəmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların Qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Məktubda, həmçinin, Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Təntənəli mərasimdə çıxış edən gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərinlən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

baş leytenant Nigar Ağayeva

Hərbi hissələrdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasında, şəxsi heyətlə təbriyə işinin yüksəldilməsində təlimatçı-psixoloqların fəaliyyəti danılmazdır. Bu baxımdan 17072 sayılı hərbi hissənin təbriyə işləri üzrə bölməsində təlimatçı-psixoloq leytenant Fəzail Rzaquliyevin də əməyini vurğulamaq yerinə düşər.

F.Rzaquliyev 1995-ci il iyunun 27-də Bakı şəhərində hərbi ailəsində anadan olub. 2012-ci ildə Abşeron rayonunda yerləşən Qubadlı şəhər 3 sayılı tam orta məktəbi bitirib. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Psixologiya" fakültəsində təhsil alıb. Ali təhsilini də tamamladıqdan sonra 2016-2017-ci illərdə Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2017-ci ilin sentyabr ayından Daxili Qoşunların sıralarında xidmət edən hərbi qulluqçumuz vəzifələrinin öhdəsindən layiqincə gəlir. 2018-ci ilin oktyabr ayında Daxili İşlər Nazirinin müvafiq əmri ilə ona ilk zabit - "leytenant" hərbi rütbəsi verilib.

Daxili Qoşunların Komandanlığı tərəfindən psixoloqların işinə böyük diqqət göstərildiyini vurğulayan leytenant F.Rzaquliyev söylədi ki, yeni çağırışçıların Daxili Qoşunlara xidmətə qəbulu zamanı hərbi xidmətə adaptasiya olmaqda çətinlik çəkən, həmçinin, nəzarət tələb edən hərbi qulluqçularla mütəmadi olaraq maraqlanıb, onlarla müxtəlif mövzularda psixoloji söhbətlər və maarifləndirmə işi aparılır. Hərbi hissədə mövcud olan psixoloji mühit, zabit-əsgər, əsgər-əsgər münasibətləri də dərinlən öyrənilir. Hər bir hərbi

## TƏLİMATÇI-PSIXOLOQ TƏRƏFİNDƏN KOMPLEKS İŞ APARILIR



qulluqçuya fərdi yanaşan psixoloq onların döyüş və mənəvi keyfiyyətlərini nəzərə alaraq, bölmələrdə təyinatı üzrə yerləşdirilməsində də yaxından iştirak edir. Həmçinin, şəxsi heyətin əhvalını, xarakterik xüsusiyyətlərini öyrənmək məqsədilə mütəmadi olaraq onların psixodiagnostikasını aparır. Fəaliyyət zamanı eksperiment, müşahidə, test və digər bu kimi psixoloji metodlardan geniş istifadə edir: "Qeyd olunan metodlar içərisində fərdi söhbət effektivdir və daha tez nəticələr əldə etməyə imkan verir. Çünki fərdi söhbət zamanı hərbi qulluqçular psixoloqla təkbətək olur, öz hisslərini, onu narahat edən problemləri rahat ifadə edə bilirlər. Həmçinin, hərbi hissə komandirinin təbriyə işləri üzrə müavini, bölmə komandirləri, onların müavinləri və digər məsul hərbi qulluqçuların iştirakı ilə kompleks iş aparılır".

Leytenant F.Rzaquliyev daimi nəzarət tələb edən hərbi qulluq-

çuları da vaxtaşırı müayinə edərək, psixoloji problemlərinin aradan qaldırılmasında onlara köməklik göstərir.

Bundan əlavə, o, hər gün qarovul xidmətinə cəlb edilən şəxsi heyətlə də fərdi söhbətlər aparır. Psixoloq bildirir ki, qarovul xidməti böyük məsuliyyət və diqqət tələb etdiyindən, nizam-intizamı, təlim-təbriyəsi ilə fərqlənən, sağlamlıq durumu qaydasında olan hərbi qulluqçular xidmətə cəlb olunurlar. Lakin bununla yanaşı, yəni də onlarla aparılan söhbətlərin çox böyük əhəmiyyəti vardır. Həmin söhbətlər zamanı problemi olanlar aşkarlanaraq dərhal xidmətdən kənarlaşdırılırlar.

Beləliklə, hərbi qulluqçumuz şəxsi heyətin mənəvi-psixoloji durumunu yüksəltmək üçün əlindən gələni əsirgəmir.

baş leytenant Xədicə Hacızadə

## GÖSTƏRİLƏN ETİMADİ NÜMUNƏVİ XİDMƏTİMİZLƏ DOĞRULTMAQ BAŞLICA VƏZİFƏMİZDİR

Daxili Qoşunların döyüş hazırlığını daim qoruyub saxlayan, hərbi intizamı və nümunəvi xidmətlə yüksək nailiyyətlər əldə edən hərbi qulluqçularının, o cümlədən hissə və bölmələrinin fəaliyyəti mütəmadi olaraq qoşunların "Əsgər" hərbi-vətənpərvərlik qəzetində işıqlandırılır.

Fevral ayında DQB-də Şəxsi heyət üzrə İdarənin məqsədli qrupunun tərkibində 67987 sayılı hərbi hissəyə ezam olunmuşun başlıca məqsədi də məhz bu idi. Soyuq qış aylarında belə, şəxsi heyətin müşahidə olunan qızğın fəaliyyəti bir daha onu göstərir ki, hərbi qulluqçularımız istənilən hava şəraitində və hər an qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırdır.

Hərbi hissə komandiri polkovnik Xəliq Eyvazovla görüşərkən, toxunduğumuz əsas mövzu hissənin döyüş və ictimai-siyasi hazırlığının vəziyyəti, o cümlədən hərbi qulluqçular üçün yaradılan hərtərəfli şərait və nümunəvi xidmətlə seçilən qabaqcıl bölmələrin fəaliyyəti oldu.

Polkovnik X.Eyvazov idm şəraiti nəzərə alınmaqla mövsümi hazırlıqların vaxtında yerinə yetirildiyini, bu baxımdan istənilən təbii şəraitə uyğun fəaliyyət göstərməyə və hissənin qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməyə hər an hazır olduqlarını dedi: "Xidmətin yüksək səviyyədə təşkil olunub aparılması üçün hərbi hissədə hər bir şərait mövcuddur. Cənab Ali Baş Komandanın və Daxili İşlər Nazirinin diqqəti, qayğısı sayəsində hərbi qulluqçuların mənzil-məişət və kazarma şəraiti təminat yüksək səviyyəyə çatmışdır. Şəxsi heyət nümunəvi xidməti ilə onlara göstərilən diqqət və qayğıya cavab olaraq, etimadı doğrultmağa daim səy göstərir. Yaradılan hərtərəfli şərait, maddi-texniki imkanlar və şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu hissənin qarşısına qoyulmuş tapşırıqları layiqincə yerinə yetirməyə imkan verir. Ən əsası isə bizə gös-

tərilən etimadı nümunəvi xidmətimizlə doğrultmaq başlıca vəzifəmizdir".

Bölmələrdə olarkən səliqə-sahmanı ilə diqqəti cəlb edən kazarmaların istiliklə tam təminatı olunduğunun şahidi oldum. Şəxsi heyətin isti geyim forması ilə təminatı da yüksək səviyyədedir. Hərbi qulluqçuların bölmələrdəki əmlak otaqlarında səliqəli şəkildə saxlanılan mövsümə uyğun geyim formaları məhz bu fikri söyləməyə əsas verir.

### BİRİNCİLİYİ QORUYUB SAXLAYAN BÖLMƏ

Hərbi hissənin yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən bölmələrindən birincisi olan baş leytenant Rəhim Soltanovun komandiri olduğu xüsusi vasitələrin təbii bölməsi haqqında məlumat vermək istərdim.

2018-ci ilin yekun yoxlamasının nəticələrinə görə, bölmə ən yüksək bal toplayaraq, Daxili Qoşunlar üzrə birinci yərə layiq görülüb. Dəstə komandiri polkovnik-leytenant Varis Nəcəfovun qeyd etdiyi kimi, bununla da artıq ikinci ildir ki, Daxili Qoşunlar üzrə birinciliyin qorunub saxlanılmasında bölmə komandiri baş leytenant R.Soltanovun və



ümumilikdə kollektivin hər bir üzvünün rolu və zəhməti böyükdür.

Baş leytenant R.Soltanov 1989-cu il aprel ayının 3-də Beyləqan rayonunun Yeni Mil kəndində (hazırda



qəsəbə - A.Ə.) anadan olub. 2007-ci ilin aprelində qoşunların 67987 sayılı hərbi hissəsində əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayıb. Özünün də qeyd etdiyi kimi, hələ hərbi xidmətə yenicə qədəm basan Rəhimin ən böyük arzusu zabit kimi Vətənə xidmət etmək olub. Hərbiçi peşəsinə olan xüsusi marağı onun 2009-cu ilin oktyabr ayında 16076 sayılı hərbi hissədə müddətdən artıq hərbi xidmətə keçməsinə zəmin yaradıb. Bu arzu və istəklə o, 2010-2012-ci illərdə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbini müvəffəqiyyətlə bitirərək "leytenant" hərbi rütbəsi alıb. İlk olaraq qoşunların

qanlığı, yüksək bilik və bacarığı, eləcə də intizamı olması sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanmağa müvəffəq olub. Hazırda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Əldə olunmuş nailiyyətlərdən və qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə icra olunmasından bəhs edən baş leytenant R.Soltanov, bunu şəxsi heyətin lazımi hərbi biliklərə mükəmməl şəkildə yiyələnməsində görür: "Tapşırıqların müvəffəqiyyətlə icra olunması şəxsi heyətin qazandığı bilik və vərdislərdən çox asılıdır. Müvafiq tədris proqramlarına uyğun nəzəri və praktiki məşğələlərin keçirilməsi üçün hərbi hissəmizdə hər bir şərait mövcuddur. Əgər müsbət nəticə əldə etmək istəyirik, o zaman şəxsi heyət bu istiqamətdə mükəmməl hazırlamalı, onların məşğələlərə olan marağının artırılmasını təmin etməliyik. Əldə olunan müsbət nəti-



cələr, təbii ki, yüksək nailiyyətlərin qazanılmasına zəmin yaradır".

Baş leytenant R.Soltanov bölmədə hərbi intizamın möhkəmləndirilməsində və yüksək nailiyyətin əldə olunmasında müddətdən artıq xidmət edən hərbi qulluqçular arasında seçilmiş fəalları böyük rolun olduğunu bildirdi. Bu baxımdan müddətdən artıq xidmət edən



döyüş hazırlıqlarını təkmilləşdirməyə daim səy göstərəcəklərini bildirdilər: "Hər bir hərbi qulluqçu, hər hansı qoşun növündə xidmət etməyindən asılı olmayaraq, doğma Vətənə xidmət etməkdən qürur duymalıdır. Biz də təbii ki, Daxili Qoşunlarda xidmətimizlə fəxr edirik. Ona görə ki, respublikamızın daxili sabitliyinin mübariz keşikçisi olan Daxili Qoşunlar, həm də zərurət olduqda Vətənimizin müdafiəsində dayanmağa hazırdır. Müqəddəs torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın heyət və döyüş yolu bu gün biz gənclərə örnekdir. Sıralarımıza yeni qatılan silahdaşlarımızın da bu ruhda təbriyə olunmasında biz fəallar komandirlərimizə yardımçı olmalıyıq".

Gənclərimizin vətənpərvər ruhda xidmət apardıqlarını görəndə təbii ki, insanın qəlbi fərəh hissi ilə dolur. Onlara bu çətin və şərəfli xidmətlərində uğurlar arzulayıyıq.

kapitan Anar Əhmədov



## Şahidlərimiz

## Silaha sarılıb müharibənin od-alovundan keçdi...

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyətinin üzvləşdiyi ağır sınaqlar geniş hərbi tədqiqatlar üçün vacib mövzudur. 1992-1994-cü illərdə Daxili Qoşunların hərbi qulluqçuları şərfli döyüş yolu keçərək, Vətənin müdafiəsində böyük fədakarlıq göstərirlər. O dövrdə ön cəbhənin elə bir istiqaməti olmayıb ki, Daxili Qoşunların şəxsi heyəti orada müharibənin od-alovuna atılmasın, döyüş gücünü nümayiş etdirməsin. Amansız müharibə onların döyüşü və iradəsini ram edə bilməyib. Bəzən əlverişsiz şərait və çıxılmaz vəziyyətlərdə belə, hərbi qulluqçularımız döyüş tapşırıqlarını qətiyyətlə yerinə yetirməyə cəhd atıblar. Neçə-neçə döyüşçümüz Vətənə sadaqətini canı və qanı bahasına isbat edib.

"Əsgər" qəzetində bu günədək dərc olunan şəhid hərbi qulluqçularımız haqqında məqalələrdə Vətənin və xalqın qüruru zirvəsinə ucalan oğulları sizə tanıtılmışdır. Bu yazı da belə oğullardan biri haqqındadır. Daxili Qoşunların şəhid hərbi qulluqçusu Əsgər Qasımov Elşən Oruc oğlu barəsində bu yaxınlarda məqalə hazırlayarkən ad və soyadı eyni olan digər bir şəhidimizə aid məlumat ortaya çıxdı. Həmin şəhid Əsgər Qasımov Elşən İbrahim oğludur.

O, 1973-cü il sentyabrın 9-da Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya göz açdı. İbrahim Qasımov və Cəmilə Qəhrəmanovanın qurduğu ailədə 6 övlad dünyaya gəlib. Elşən ailənin sonbeşiyi idi. Böyüdüyü ailədə ömrünün xoşbəxt günlərini



ŞƏHİD ELŞƏN QASIMOV

yaşaymış Elşən həssaslığı, qayğıkeşliyi, zəhmətsevərliyi, ədəb-ərkanı ilə fərqlənib. El-obanın xeyir-şərində öz köməyini əsirgəməyib. Valideynləri onu vətənpərvər ruhda tərbiyə ediblər. Elşən Aşağı Quşçu kənd orta məktəbində təhsil alıb. Yeniyyətlik yaşlarından mütaliəyə və şahmata maraq göstərmiş. Həmçinin, Elşən Tovuz şəhərindəki 155 nömrəli texniki peşə məktəbini bitirib. Burada traktorçu-maşinist, çilingər peşəsinə yiyələnib. Hər iki təhsil ocağında Elşən müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb.

E.Qasımov 1991-ci il ilin başa çatmasına az bir müddət qalmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının formalaşmağa başladığı dövrdə onun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılan ilk əsgərlərdən biri olub. Tovuz Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsi) tərəfindən hərbi xidmətə göndərilən Elşən valideynlərinin xeyir-duasını almışdı, onların nəsihətlərini heç vaxt unutmayacağına söz vermişdi.

Həmin dövrdə respublikamız artıq müstəqillik yoluna qədəm qoymuşdu. Müstəqilliyimizin qorunması və Ermənistanın hərbi təcavüzünün dəf edilməsi üçün ordu quruculuğuna başlanmışdı. Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda vəziyyət çox gərgin idi. 1992-ci ilin əvvəllərindən başlayaraq torpaqlarımızın işğalı təhlükəsi artmışdı. Həmin ilin fevral ayının 26-da erməni işğalçıları Xocalıda soydaşlarımızı qarşı dəhşətli soyqırım törətdilər. Müharibənin od-alovu qarış-qarış yurdlarımızı bürüyür, məcburi köçkünlərimizin sayı çoxalırdı.

1992-ci ilin mart ayının 12-dən etibarən Daxili Qoşunların şəxsi heyəti Ağdam rayonu ərazisində torpaqlarımızın müdafiəsində dayanırdı. Daxili Qoşunların bölgələrdə, o cümlədən döyüş zonasında yeni hərbi hissələri formalaşdırıldı.

Əsgər E.Qasımov 7535 sayılı hərbi hissədə (1993-cü ilin yanvar ayınadək Daxili Qoşunların tərkibində olub, hazırda fəaliyyət göstərmiş - Y.A.) bir müddət hərbi xidmət keçdikdən sonra ön cəbhəyə göndərilib.

Daxili Qoşunların Arxivindən verilən müvafiq arayışda əksini tapan qeydlərdən məlum olur ki, Əsgər E.Qasımov döyüş bölgəsində 5477 sayılı hərbi hissənin (hazırda 17072 sayılı hərbi hissə) və 67987 sayılı hərbi hissənin tərkibində xidmət edərək, erməni işğalçılarına qarşı vuruşub. Onun döyüş yolu Tərtər, Ağdərə və Ağdam rayonlarının düşmənlə təmas xəttindəki yaşayış məntəqələrindən, habelə bu istiqamətdəki bir sıra yüksəkliklərdən keçib. Ağdərə cəbhəsində ağır döyüşlərdən birində Elşən qəlpə yararı alıb və qəlpə bağlandı. Döyüşçü yoldaşlarından müalicə müddətində ayrı düşsə də, sonra yenə ön cəbhəyə can atıb, odu səngərlərə qayıdıb. "Qlobus" adlanan yüksəklik, Çıldiran, Cənub, Gülyataq, Kasapet, Ortakənd, Qalayçılar, Papravənd və Boyəhmədli kəndləri uğrunda döyüşlərdə Elşən döyüşçü fədakarlığı nümunəsi göstərmişdir.

1993-cü il ərzində ön cəbhədə daha da ağır durum yaranmışdı. Erməni işğalçıları xarici havadarlarının hərəfəli dəstəyinə arxalanaraq və respublikamızın daxilində baş verən hərəfəli fərsət bilərək, hərbi təcavüzün miqyasını genişləndirdilər.

Həmin vaxt iyul ayı ərzində Ağdərə rayonunu ələ keçirdikdən sonra düşmən Ağdamın işğalına can atırdı. 67987 sayılı hərbi hissənin şəxsi heyəti bu istiqamətdə ağır döyüşlərə cəlb olunmuşdu.

Elşən son döyüşü Ağdamın Boyəhmədli kəndi ərazisində olub. 1993-cü ilin iyun ayının 16-da burada döyüş zamanı itkin düşüb (Daxili Qoşunların Arxivindən verilən müvafiq arayışda itkin düşdüyü və şəhid olduğu barədə qeydlər öz əksini tapıb, həlak olduğu ərazi və tarix də, yuxarıdakı kimi, Boyəhmədli kəndi və 16.06.1993-cü il yazılıb). 06.11.2000-ci il tarixdə tərtib olunmuş AZ 055216 nömrəli ölüm haqqında şə-

hadətnamədə də Əsgər E.Qasımovun ölümü elan edildiyi yazılıb, öldüyü yer isə Ağdam rayonunun Boyəhmədli kəndi göstərilib.

Ailəsinin verdiyi məlumata görə isə, Elşən döyüşlərdə itkin düşdüyü və həlak olduğu təxmin edilən tarix 26.06.1993-cü il, yer isə Ağdam rayonunun Qalayçılar kəndidir.

Şəhid haqqında Ramiz Məsimovlu və Rəfət Hüseynlinin müəllifi olduqları "Ölməz qəhrəman" və "Kəndimizin qəhrəmanları" kitablarında məqalələr verilib. Həmçinin, "Qərb xəbərləri" qəzetinin 25 sentyabr 2009-cu il tarixli sayında "Hələ də gözlər intizardadır" başlıqlı yazı dərc edilmişdir. Dərc olunan materiallarda Əsgər E.Qasımovun itkin düşdüyü və ya ölmüş elan edildiyi tarix və yer barədə qeydlərdə də müəyyən fərqlər mövcuddur. Bu faktın özü müharibə araşdırmalarının və xüsusən şəhidlik mövzusunda məqalələrin yazılmasının nə dərəcədə çətin və məsuliyyətli proses olduğunu bir daha təsdiqləyir. Bütün bunlara baxmayaraq, hər bir şəhid haqqında müəyyən məlumat qaynaqları var və onların döyüş yolu tədqiq edilərkən rəsmi mənbələrə istinad olunmasına ciddi diqqət yetirmək gərəkdir.

Tovuz rayonunun Aşağı Quşçu kəndində bu obanın şəhidlərinin xatirəsinə abidə kompleksi yaradılıb. Həmin abidə kompleksində Əsgər E.Qasımovun da şəklilə qara mermər üzərinə həkk olunub.

Elşən atası uzun illər oğul itkisinin ağrı-acısı ilə yaşayaraq 2014-cü ildə dünyasını dəyişib. Ailə üzvləri, qohumları, həmkəndliləri və bütün onu tanıyanların yaddaşında Elşən həmişə fədai oğul kimi xatırlanacaqdır.

Yalçın Abbasov

## 30 YAŞLI HƏRBİ HISSƏNİN KEÇDİYİ YOL TƏQDİRƏLAYİQDİR

## İctimaiyyət nümayəndələri və veteranların iştirakı ilə təntənəli mərasim keçirilib

**Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 16075 sayılı hərbi hissəsinin 30 yaşı tamam oldu. Hələ sovet dövründə fəaliyyətə başlayan hərbi hissə 1991-ci ilin dekabr**

hərbi qulluqçusu Hatəmşan Babayevin anası Şükufə Babayeva və digər qonaqlar iştirak edirdilər.

Hərbi hissəyə gələn qonaqlar burada Daxili Qoşunların ilk şəhid hərbi

etdiyi, hərbi hissənin əsgəri olmuş Ruslan Muradovun ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldüyü, ümumilikdə, hərbi hissənin şəxsi heyətindən



ayında müstəqil respublikamızın Daxili Qoşunlarının tabeliyinə verilib. O vaxtdan bu günədək formalaşma və inkişaf yolu keçən hərbi hissənin xidməti-döyüş fəaliyyətində əldə etdiyi uğurlar təqdirəlayiqdir. Daxili Qoşunların tərkibində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə ləyaqətlə iştirak edən və ictimai təhlükəsizliyin təmin edilməsində əzmkarlıq göstərən hərbi hissə zəngin təcrübəyə malikdir.

Fevralın 23-də hərbi hissənin yaradılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirildi. Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Eldar İsmayilov, Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri, Respublika Veteran Təşkilatının, Daxili İşlər Nazirliyi Veteranlar Şurasının rəhbərləri, Daxili Qoşunların veteranları, qoşunların ilk şəhid

qulluqçusu Hatəmşan Babayev və hərbi hissənin digər şəhidlərinin adlarına həkk olunan xatirə lövhəsi önünə al qorənfəllər qoydular.

Sonra qonaqlar hərbi hissənin yaradılmasının 30-cu ildönümü münasibətilə hazırlanan fotostendlə tanış oldular.

Hərbi hissənin klubunda təşkil edilən təntənəli mərasimi açan hərbi hissə komandirinin təbiiyi işləri üzrə müavini polkovnik-leytenant Məzahir Seyidov qonaqları salamlayaraq, tədbirin planını çatdırdı.

Milli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Dövlət Himni ifa olundu.

Hərbi hissənin komandiri mayor Emil Rüstəmov hərbi hissənin keçdiyi 30 illik şərfli yol barədə geniş məzmunlu çıxış etdi. Çıxışda 1989-cu il fevralın 23-də yaradılmış hərbi hissənin ağır döyüş sınaqlarından keçdiyi vurğulandı, Daxili Qoşunların ilk şəhid hərbi qulluqçusu çavuş Hatəmşan Babayevin vaxtilə burada xidmət

etməsi, xüsusi vasitələrin şəxsi heyətində istifadəsinə verildiyini, hərbi qulluqçuların xidmət və məişət şəraitini

başçısının 1-ci müavini T.Səmədov, Daxili Qoşunların veteranı, ehtiyatda olan general-mayor Şirin Xəlilov,

hissədə zabıt kimi xidmət edən oğul baş leytenant Xəyyam Abdullayeva "Daxili Qoşunlar-25" kitabını təqdim edərək, ona xidmətdə uğurlar arzuladı.

Sumqayıt şəhərindəki 42 sayılı orta məktəbdə təşkilatçı Yaqud Atakişiyeva kollektiv adından hərbi hissənin şəxsi heyətini təbrik etdi. Orta məktəbin şagirdi Günay Məmmədov mərasimdə vətənpərvər ruhlı şeir söylədi.

Daha sonra hərbi hissə komandirinin 1-ci müavini-qərargah reisi polkovnik-leytenant V.Novruzov hərbi hissənin yaradılmasının 30-cu ildönümü münasibətilə şəxsi heyətin mükafatlandırılması barədə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının və hərbi hissə komandirinin müvafiq əmrilərinə elan etdi.

Hərbi qulluqçulara, veteranlara mükafatlar və şəhid H.Babayevin anası Ş.Babayevaya xatirə hədiyyəsi təqdim olundu.



nin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi üçün böyük işlər görül-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şə-



düyünü xüsusi vurğuladı.

O, hərbi hissənin yaradılmasının 30-cu ildönümü ilə bağlı şəxsi heyəti və veteranları ürəkənd təbrik edərək, bildirdi ki, hərbi qulluqçular rəhbərlik tərəfindən göstərilən etimadından bundan sonra da doğruldacaq, qarşıya qoyulan tapşırıqları daim əzmlə yerinə yetirəcəklər.

Hərbi hissə komandirinin 1-ci müavini-qərargah reisi polkovnik-leytenant Vüqar Novruzov hərbi hissənin yaranma günü münasibətilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubunun məzmununu mərasim iştirakçlarına çatdırdı.

Sumqayıt Şəhər İcra Hakimiyyəti



her İdarəsinin reisi N.Qarayev, Respublika Veteranlar Təşkilatı sədrinin müavini C.Xəlilov və Daxili Qoşunların Veteranlar Şurasının sədri Çingiz Daşdəmirov mərasimdə çıxış edərək, yubiley qeyd olunan hərbi hissənin şəxsi heyətinə öz ürək sözlərini bildirdilər.

C.Xəlilov hərbi hissənin komandiri mayor E.Rüstəmovu "General Cəmşid Naxçıvanski" yubiley medalını, Daxili Qoşunların Veteranlar Şurasının sədri Ç.Daşdəmirovu isə Respublika Veteran Təşkilatının yubiley medalını təqdim etdi.

Daxili Qoşunların Veteranlar Şurasının sədri Ç.Daşdəmirov silahlı cinayətkarların zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatda həlak olmuş kapitan Gündüz Abdullayevin hərbi

Şəhid anası oğlunun xatirəsinə göstərilən ehtiramı görə Daxili Qoşunların Komandanlığına, habelə hərbi hissənin komandanlığı və şəxsi heyətinə ailəsi adından dərin minnətdarlığını bildirdi.

Təntənəli mərasimin rəsmi hissəsi hərbi hissənin xidməti-döyüş fəaliyyəti əks etdirən videoçarxin nümayişi ilə başa çatdı.

Rəsmi hissədən sonra Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin solistləri və musiqiçilərinin, habelə Sumqayıt şəhəri incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olundu.

Sonda hərbi hissəyə gəlmiş qonaqlarla xatirə şəklilə çəkdirildi.

Yalçın Abbasov



## BMT-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI

Martın 2-də bu təşkilata üzv olmağımızın 27 ili tamam olur

XX əsrin sonlarında ölkəmizi, milliyyətimizi tanıtmışa çətinlik çəkirdik. Çünki, illərlə SSR-nin tərkibindəki on beş respublikadan biri olmuşduq. Beynəlxalq aləmdə tanınmamışdıq. İmzamız xalqların imzaları arasında yox idi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiyaya Aktı qəbul olundu. Azadlığımızı qazandıq. Lakin, bu bizə asan başa gəlmədi. Müstəqilliyimiz naminə qanlar axıdıldı, qurbanlar verdi.

Müstəqilliyimizin ilk illərində öncül məqsəd beynəlxalq arenada tanınmaq, başımıza gələn müsibətləri tanımaq, ərazi bütövlüyümüzü bərpa etmək idi. 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildik, mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açıldı. Bu yeni doğulmuş, ilk qədəmlərini atan respublikamızın üzv olduğu birinci beynəlxalq təşkilat idi. BMT ilə əməkdaşlığın ilk günündən ölkə rəhbərliyi çalışırdı ki, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etsin. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası bu münaqişəyə dair 822, 853, 874, 884 sayılı qətnamələr qəbul etdi. Qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığı təsdiq olunaraq, dərhal atəşkəs elan olunması və işğalçı qüvvələrin ölkə ərazisindən çıxarılması tələbləri irəli sürülüb. BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədri Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bəyanatlarla çıxış ediblər. Təəssüflər olsun ki, bu qətnamələrin müddəaları hələ də yerinə yetirilməyib.



2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə ölkəmizin namizədliyi irəli sürüldü və bu seçkidə qalib gəldik. Bu fakt Azərbaycanın böyük diplomatik qələbəsi idi. 27 il ərzində Azərbaycan BMT ilə əlaqələri daha da möhkəmləndirib, onun bir çox xüsusi qurumları - UNICEF, İnkişaf Proqramı, YUNESKO, Qadınlar Fondu, Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal və səmərəli əməkdaşlıq edir. Ölkəmiz müstəqil olduğundan sonra ATƏT, Avropa Şurası kimi bir çox beynəlxalq təşkilatlara üzv olub, onlarla əməkdaşlıq edir və hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ön plana qoyur. Azərbaycan artıq müstəqilliyi yolunda kövrək addımlarını atan ölkə deyil, Cənubi Qafqazın lider dövlətidir, inkişaf etmiş ölkələr arasında ön sıradadır və söz, güc, qüdrət sahibidir.

gizir Ariz Aslanov

## AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ DAXİLİ QOŞUNLARININ ALI HƏRBİ MƏKTƏBİNƏ 2019/2020-Cİ TƏDRİS İLİ ÜÇÜN TƏLƏBƏ QƏBULU QAYDALARI



**Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbulu namizədlər Azərbaycan dilini sərbəst bilənlər, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşını tamam olan və 20 yaşını tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilir.**

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartinmə - 6 dəfə; qaçış - 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 18 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi - 18 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

**İmtahanlar test üsulu ilə, 3-cü ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.**

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yemək təminatı təmin edilir. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

**Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara "İctimai təhlükəsizlik və idarəetmə" ixtisası və "leytenant" hərbi rütbəsi verilərək, Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilir.**

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2019-cu ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili İşlərdə xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmirlər.

**Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:**

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsl və notarial qaydada təsdiq olunmuş surəti);

- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsl və notarial qaydada təsdiq olunmuş surəti);

- yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;

- ilkin hərbi qeydiyyatda alınma haqqında vəsiqə (əsl və notarial qaydada təsdiq olunmuş surəti);

- oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotosəkil (papaqsız, rəngli, donuq kağızda).

**Ərizə və sənədlərin qəbulu 2019-cu il martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.**

**Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.**

## Həkim məsləhəti

### QIZILCA XƏSTƏLİYİ VƏ ONUN PROFİLAKTİKASI

Qızılca virus mənşəli kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır və ümumi intoksikasiya, tənəffüs yollarının iltihabı, iri papulyoz səpki və tənəffüs yollarının fəsadlaşmaları ilə səciyyələnir.

Xəstəlikdə yeganə infeksiya mənbəyi qızılca virusu daşıyan şəxsdir. O, xəstəliyin prodromal dövründə və səpkiyə əmələ gəlmədən 3-5 gün sonra ətrafdakılar üçün yoluxucudur. Ən yüksək yoluxuculuq prodromal dövrdə və səpkiyə yaranmasının 1-ci günü qeyd edilir.

Qızılca ilə yoluxma hava-damcı yolu ilə baş verir, öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur.

Xəstəliyin klinikası əsasən virusla yoluxduqdan sonra 14 gün ərzində meydana

çıxır. Bu zaman xəstədə hərarətin yüksəlməsi, gözlərin qızarması, burundan selikli ifrazatın axması və öskürək qeyd olunur. Bununla yanaşı, xəstəliyin başlanğıcında ağızda yanaqların iç səthində xüsusi ləkələrin (Belski-Filatov-Koplik) əmələ gəlməsi səciyyəvidir. Bu ləkələrin mərkəzi ağımtıl göy rəngdə, ətrafı qızarmış olur.

Səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır və xəstələrin dərisində səpkiyə baş nəhiyəsindən başlayıb yavaş-yavaş bədənin digər hissələrinə yayılır.

Qızılca diaqnozunun təyin edilməsi xəstəliyin klinikasına və götürülmüş qan nümunələrinin laborator tədqiqinə əsaslanır.

Profilaktikası xəstələrin erkən aşkar olunması və xəstə şəxslərin səpki meydana çıxdıqdan 4 gündən az olmayaraq, ətrafdan



kılardan təcrid edilməsidir. Qızılcanın profilaktikasında əsas spesifik tədbir bu xəstəlik əleyhinə peyvəndin aparılmasıdır.

**Azərbaycanda qızılca ilə xəstələnmə hallarının sayı son onilliklərdə immunizasiyaya görə əhəmiyyətli dərəcədə azalıb. Təsdiq edilmiş peyvənd təqviminə əsasən, bu gün respublikada qızılca xəstəliyinə qarşı vaksinasıya tədbirləri 12 aylıq və 6 yaşda olan uşaqlar arasında aparılır.**

Tibb xidməti polkovnik-leytenantı Vüqar İbrahimov

## ZƏLZƏLƏ BAŞ VERƏRSƏ, İNSANLAR NƏ ETMƏLİ, NƏYİ BİLMƏLİDİRLƏR?

AzərTAc xəbər verir ki, Böyük Britaniyanın "Oxfam" humanitar təşkilatının maliyyə dəstəyi ilə nəşr olunan "Fövqəladə hallarda davranış qaydaları" kitabında təbii xarakterli fəvqəladə hallar şəraitində əhəlinin davranış qaydaları müəyyən edilib, dəyərli məsləhət və tövsiyələr verilib.

**Respublikamızın ərazisi bütövlükdə fəal seysmik zonada yerləşdiyindən, burada da hər an belə təhlükənin baş verməsi ehtimalı vardır.**

Zəlzələ yer qabığında və yaxud mantiyanın üst hissəsində qəfil baş verən yerdəyişmələr və qırılmalar nəticəsində yaranan və elastiki seysmik (yunan dilində seysmos zəlzələ deməkdir) dalğalar şəklində uzaq məsafələrə ötürülən yer titrəməsi və ya yeraltı təkanlardır.

Bəs, zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər? Əsas odur ki, zəlzələ olduğu təqdirdə hamı adi təhlükəsizlik qaydalarına riayət etməlidir.



Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbii hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir. Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir

vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünü, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.

Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə, binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol vermə-



yin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədəyirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yere keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. Pəncərələr-

dən, yerindən tərənənə və yıxıla bilən ağır əşyalardan, məsələn soyuducudan, mebel-dən və s. uzaq dayanın.



Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur. Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pillekənə çıxmağa və lifte minməyə tələsməyin. Birincisi, əksər hallarda əla bilsin ki, lift işləməsin, ikincisi, pillekəndə adamların sıxlığı yaransın. Bundan başqa, unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pillekənə sıradan çıxır.

**Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkanın birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da aralıq təkanlar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkanın sonrakı təkanlarla zədələnməmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır.**

## HƏRBİ XƏBƏRLƏR

## -YENİLİKLƏR-

**Yeni avtomatik tüfənglər ABŞ ordusunun silahlanmasına daxil ediləcək**

Döyüş tankı gücündə olduğu vurğulanan yeni avtomatik tüfənglər tezliklə ABŞ ordusu silahlanmasına daxil ediləcək.



Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Baş Qərargah rəisi general Mark Milley bildirib. Onun sözlərinə görə, yeni tüfənglər istənilən zirehli hərbi avadanlığın zirehini məhv edə biləcək. Onların 2022-ci ildə silahlanmaya daxil olacağı və bununla da artıq köhnəlmiş M16 və M4 silahlarının bacarıqlarını artıracağı gözlənilir.

**Rusiya ordusu bu il 12 ədəd "Armata" tankı əldə edəcək**

Rusiya Quru Qoşunlarına cari il ərzində 12 ədəd T-14 "Armata" döyüş tankının çatdırılması planlaşdırılır. Ordu.az xarici



KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbə bildirib. Mənbənin sözlərinə görə, T-14-lərə yanaşı, daha 4 ədəd T-16 zirehli vasitənin Rusiya ordusuna verilməsi də nəzərdə tutulub.

## Allah rəhmət eləsin

16077 sayılı hərbi hissənin komandanlığı gizir Dilafət Xurşudova atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

### TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

### REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000